

*Samira Mürvət qızı Həsənova
falsafə doktoru programı üzrə doktorant
Azərbaycan Respublikası Təhsil İnstitutu*

ORFOQRAFIK-ORFOEPİK BAXIMDAN ÇƏTİN SÖZLƏR ÜZƏRİNDƏ İŞİN ŞAGIRDLƏRİN YAZI BACARIQLARININ İNKİŞAFINDA ROLU

*Самира Мурват гызы Гасанова
докторант по подготовке доктора философии
Институт Образования Азербайджанской Республики*

РОЛЬ РАБОТ НАД ТРУДНЫМИ СЛОВАМИ В РАЗВИТИИ ПИСЬМЕННЫХ УМЕНИЙ УЧЕНИКОВ С ОРФОГРАФИЧЕСКИ-ОРФОЭПИЧЕСКОЙ ТОЧКИ ЗРЕНИЯ

*Samira Murvat Hasanova
doctorial student in the programme of a Ph.D
Institute of Education of the Republic of Azerbaijan*

THE ROLE OF WORKING ON DIFFICULT WORDS FROM THE ORTHOGRAPHIC- ORPHOEPIC POINT OF VIEW IN THE DEVELOPMENT OF PUPILS' WRITING SKILLS

Xülasə: Məqalədə ibtidai sinif şagirdlərinə çətin sözlərin öyrənilməsi, onların yazı bacarıqlarının inkişaf etdirilməsi, bu proseslərin təskili zamanı orfoqrafiya və orfoepiyin roluñ müyyənləşdirilməsi kimi məsələlər ən plana çəkilmişdir. Müallif kiçikyاشlı məktəblilərin lüğət ehtiyatının artırılması yollarının araşdırılmışdır. Həmçinin, işin samorəti təskili məqsədi diqqət yetirilməli məqamları sistemləşdirərək təqdim etmişdir.

Açar sözlər: çətin sözlər, orfoqrafiya, orfoepiya, leksika, tapşırıq, şagird, lüğət

Резюме: В статье выделены такие вопросы как обучение школьников трудным словам, развитие их письменных способностей, определение роли орфографии и орфоэпии в организации этих процессов. Автор проанализировал пути обогащения словарного запаса школьников младших классов. Также систематизированы и представлены моменты выполнение эффективной организации работы.

Ключевые слова: трудные слова, орфография, орфоэпия, лексика, задание, ученик, словарь

Summary: Problems of training of difficult words, students of primary schools, development of their writing abilities, determination of the role orthography and orthoepy in the organization of these processes have been forehead in the article. The author analyzed the ways of enrichment of vocabulary of pupils of primary schools. The moments of the effective organization of the work performance have been systematized and presented here too.

Key words: difficult words, orthography, orthoepy, lexicon, exercise, pupil, vocabulary

Söz təsűncələrin ifadəsi, davranışların təsviri və təcrübələrin hafızılınca toplanmasıdır. "İnsanın bilgisiinin, mədəniyyətinin və düşünmə qabiliyyətinin hüdudu bildiyi kəlmələrin miqdəri ilə sərhədləndir" (4). "Fərdin istifadə etdiyi sözlərin cəmi" (6) və ya "şəyrənin təhsil allığı müddətə qazandıq təcrübə sayəsində formallaşmış söz bazası" (5), lüğət ehtiyatının zəngin-

liyinsənə ətraf alanı, obyektləri, hadisələri, prosesləri daha geniş baxış buçğından görməyə zəmin yaradır. Sözlər müxtəlif mona və məzmun daşımaqla düzüncə zəncirinin halqalarını formalasdırır. Uşaqlar lüğət fondundakı kəlmələrin kamisiyyəti və keyfiyyəti onun qazanacağı nailiyyatlı birbaşa əlaqlıdır. Sözlərin dorinliyi (hər bir sözün müxtəlif mənənlərini bilmək; mən-

təb təcrübəsinin araşdırılması, bu istiqamətə digərləri ilə müqayisədə daşa çox laqeydilik göstərilidir (üza çıxarılmışdır), genişliyi (mütəxtəsif mövzular üzrə çox söz bilmək), ağırlığı (konkrət bir mövzü üzrə çox söz bilmək) istiqamətlərində iş aparılması məqsəblərinin mövcud bazasını daha da zənginləşdirməyə hesablanmışdır.

Şəxsiyyət üçün zoruri hesab edilən lüğət fondu məqsəbdən dövrə yaranır, ümumtəhsilin ilk sahiviyəsindən başlayaraq Azərbaycan dili dörschlərində sistemli fəaliyyət nəticəsində formallaşır, yuxarı sınıflarda isə təkmilləşir. Bu proses yeni sözlərin monimsədiləsi fonunda təşkil olunur. Kiçikyاشlı məktəblilər çətin sözləri öyrədərkən orfoqrafiq-orfoepik istiqamət üzrə işlərin düzgün təşkilinə xüsusi diqqət yetirilməlidir. Çünkü uşaqlar hansısa kolmanın mənəsnəni bilməsə də, onu əvvəlcə eşidərkən hafızasında saxlayır və dinişdiyi kimi yazda ifadə etməyə çalışır. Təbii ki, şagird orfoqrafiq və orfoepik qaydalara lazımi qədər (Azərbaycan dili fənn kurikulumu çərçivəsində) bələd deyilsə, yeni sözün yazılışını və tələfuzunu eyniləşdirir.

Hər bir adı diliñ inkişafında daşıq müyyənləşdirilmiş orfoqrafiya və orfoepiya qaydalalarının xüsusi əhəmiyyəti vardır. Dövrünün məşhur alimi, praktik ingiliz dilinin grammatiki C. Qinrivid (James Greenwood, 1753-1828) orfoqrafiyanı "düzgün yazmaq sonatı", amerikalı naşir, pedaqoq Y. Kamings (Jakob Abbot Cummings, 1773-1820) "hecaların və sözləri hərflər vasitəsilə ifadə etmək sonatı", ingiliz mənşəli amerikalı tədqiqatçı A. Ray (Albert Robinson Ray, 1870-1946) isə "hərflərin təbəti", gicənűn yəzdi qaydalardan öyrədən elin" adlanırdı (1). Müasir dilimizin orfoqrafiyası danişq dili asasında qurulduğundan bir sıra orfoqrafiya qaydalari eynilər orfoepiya üçün da keçirəlidir (3, s. 7). Məhz bu sababdan kiçikyاشlı məktəblilərə çətin sözlər monimsədilərən orfoqrafiya və orfoepiyaya eyni daracədə diqqət göstərilməlidir. Həmin istiqamətlərdən aparılan işlərin paralel şəkildə təzminlənməsi da möqsədliyənənəndir. Müallif ibtidai sinif şagirdlərinə çətin sözləri orfoqrafiq-orfoepik baxımdan monimsətməklə onlarda savadlı nitq vədirşili, o cümlədən, mümkəmməl yazı bacarıqları formalasdırıb. Qısa vaxt ərzində kiçikyاشlı məktəblilərə sözün yazılışını, deyişisini necə öyrətmək olar sənualını konkret formada cavablandırıb. Müm-

künsüzdür, çünki proses xarakterə mürəkkəb və uzunmüddətdir, mülliimləndən sabır, təmkin, pedaqoqi texnologiyaların məməkənlə mani-pulyasiyasi tələb edir. Deməli, bəs situasiyada optimal nəticəni qisa zaman kəsiyində almaq pedaqoqun imkanı xaricindədir. Əlbəttə, iş düzgün rəqurulduda, yazı bacarıqlarının qazanılmasında müəyyən irəliləyişlər əldə etmək mümkündür, lakin davamlı və uğurlu nəticəyə nail olmaq üçün uzun müddət lazımdır. Prosesin təklinin üç mərhələdən həyata keçirilməsi işin sahərəliliyinin yüksəlməsinə töhfə verə bilər.

Uşaqlara tanış olmayımən kəlmələri monimsətməyin ilk mərhələsi leksik işin apirləşməsindən ibarətdir. Sözlərin mənasını açıqlamaq üçün müxtəlif əsərlər mövcuddur. Prosesin gedidətində mülliimlən rəngarəng metod və texnikaldan yararlanması dəha faydalıdır. Ən pox təbiq edilən və səməralı hesab olunan metodlar barədə qisa məlumat verək.

Sözə addi aşşa, hadisə, və ya şəklin nümayişi - uşaqlar həmin obyekto baxır, onuna bağlı söz deyir, mənasını müyyənləşdirir və fərqləndirici xüsusiyyətlərinə sadalayır.

Leksik iş prosesində tapmacalardan yararlanmaq da faydalı və maraqlıdır: şagirdlər tapmacanı dinləyir, ağçasını toxmın edir, cavabın düzgünlülüyüն sübuta yetirirler.

Mənimşədilən söz mənənətində elmi və bədii təsviri, əlamətləri, xarakterik xüsusiyyətləri verilməklə təqdim oluna bilər. Mənənət analizi mülliimlən yəlniz leksik iş aparmaqda deyil, həmçinin ətraf ələmələlə əlaqəli zəruri məlumatları şagirdlərə ötürməkdə, onların elmi-işdəki, bədii-yardıcı fəsakķurunu zənginləşdirməkdə yardım göstərir.

Uşaqlara çətin sözü monimsətməyin ikinci mərhələsi orfoqrafiq, orfoepik çalışmalarının etimoloji təhlilin aparılmasından ibarətdir. Şagirdlərə tələf edilir ki, seçilən kələmənin və ya ifadənin (məsələn, ayaqqabı - ayaq-qabı) tərkibində ssəsləri diqqətlə dinləsinlər, hərfləri müyyənləşdirsinlər. Növbəti peiriyyadı mülliimləndək hərfləndən işkini (sözin quruluşa növündən asılı olaraq bozən üçün) buraşmaqla ləvhəde yazar. Kiçikyاشlı məktəblilərə həmin orfoqrafları tamamlamaqla çalışırlar. Onunla eynikəlli sözləri müyyənləşdirməkə tapşırığın çətinlik dorocosunu artırmaq mümkündür. Beləliklə, uşaqlara yeni kəlmələri monim-

sətmək və şagirdlərin lügət ehtiyatını genişləndirmək olar. Öyrənənlər lügətçə hazırlamağı, naməlum hesab etdikləri sözləri orada qeyd etməyi, orfoqrafik-orfoepik baxımından çatılınlı tərəfdən səs və ya harflərin altından xətt çəkməyi tapşırmaq da işin keyfiyyətinin yüksəltməyə həsbəlməmişdir. Prosesin davamı kimi etimoloji təhlil (analiz) aparılı bilar. Həmin kəlmələr müxtəlif üsullarla təkrarlanmalıdır ki, həfizədə tam mühümələnsin.

Sadalananlarla yanaşı, çatın sözlərin orfoqrafik-orfoepik baxımından mənimsədilməsində imla xüsusi əhəmiyyətə malikdir. Müəllimin kiçikyاشlı məktəblilərin maraqları cəlb edən rəngarəng, çoxşəddi imla növlərindən (şəkilli, görəmə, kommentarlı (izahlı), xəbərdarlılıq, izahatlı, müəyyənəldirici, seçmə, yaradıcı, yaddaşa asaslanan, tapmacalı, böyüklu imla və s.) yaranmasına tövsiyə olunur.

Ibtidai sinif şagirdlərinə yeni sözü mənimşətməyin üçün və yekun mərhələsi pedaqoqdan daha böyük məsuliyyət və diqqət tələb edir. Çünkü kiçikyاشlı məktəblilər bi periodda həmin kəlmələrdən müstəqil şəkildə istifadə etmək, faydalılaşmamış bacarığı qazanırlar.

Verilən məzvüzəsənədində qisa mətn qurmaq mövcud vəziyyət üçün optimal tapşırıq növlərindəndir. Tematikanın müəyyənəldiriləməsi mənimsədiləcək sözlər birbaşa əlaqədar olmalıdır. Məsələn: bayraq, cümləhuriyyət, təqsirkar və s. Mövzuların adı siniflər üzrə qruplaşdırılmış çatın sözlər siyahısından, kiçikyاشlı məktəblilərin mütəmadiyi şəkildə yenilənilər, olavaşlarda etdiyi şəxsi lügətçərlərindən da götürürlər bilar. Burada həssas bir məqama mütləq ayrıca diqqət yetirilməlidir; ibtidai sinif şagirdlərinin spesifikasi xüsusiyyətləri, homçının çatın söz anlayışının nisbiliyi lügətçərin tərkibində müəyyən forqlar yaratıldıqdan sonra prosesin somorali şəkildə həyata keçirilməsi məqsədilə siyahılarda üstünlük təşkil edən kəlmələri, ifadələri seçməlidir.

Kiçikyاشlı məktəblilər müəyyən aşya və ya hadisə ilə əlaqədar suallar ünvanlaşdırmaq, göstərişlər vermek də çatın sözlərin mənimsədilməsinə köməklik göstəran tapşırıq növlərinəndir. Belə tipli çalışmalar hazırlanarkən uşaqların maraqları, məyillişləri nəzərə alınmalıdır. Yalnız bu zaman tapşırıq materiallarının (suallar və göstərişlər) keyfiyyətindən və somorolliyindən danışmaq mümkündür. Məsələn: "Rəssam ol-

saydın, ömür boyu qu quşu görməyən insana onu necə təsvir edərdin?". "Çınar ağacını nə üçün sevirsən?", "Ənməsi "kalbatır" olan tapmacanı necə düzəldə bilərsən?", "Azərbaycanın təbiəti dair krossvord hazırla." "Rəndə nadir?", "Penal sözü ilə əlaqədar nə düşünürsən?", "Bayramımız haqqında danış." və s.

Çatın sözlərin orfoqrafik-orfoepik baxımından öyrədilməsi bir dərsə məhdudlaşmayan, təlimin hər mərhələsində davam etməsi prosesdir. Yeni və ya tanış olmayan kəlmələrin uşaqların aktiv lügət fondunda mühümələnməsi, təkərən istifadə edilməsi uzun müddəti əhatələyir. Bu səbəbdən çatın sözlərin mənimsədilməsi prosesi müəyyən məntiqi çərçivədən tənzimlənməlidir. Şagirdlər öyrədilmək üçün seçilmiş kəlmələr və onların sayıları öncədən daşıqlaşdırılmışdır. Əks təqdirdə aparılan iş öz əhəmiyyətini itirə bilər. Dünyə tacribəsindən gərə 45 daşıqlıq dərs ərzində məktəblilər orta hesabla 5-10 çatın söz mənimşətmə mümkünləri, daha doğrusu, reallığı uyğundur. Bəzən (pedaqoji-psixoloji şərait imkan verdiğdi: sinifin nailiyyət və inkişaf səviyyəsi, məraq dairəsi və s.) yuxarıda göstərilən sayı aşmaq (maksimum 20-30 söz) istisna deyil. Lakin nəzərə almaq lazımdır ki, öyrədilən kəlmələr şagirdlərin yalnız aktiv lügət fonduna daxil olarsa, tam mənimsədilməsiz hesab edilir. Ümumiyyətlə, müəllim çatın sözlərin öyrədilməsi alqoritminin pozulmamasına ciddi say göstərməli, onu nəzarətdə saxlamalıdır. Pedaqoq, yeri goldikça, şagirdlər lügətçərləndəki kəlmələri özü birləşmələrində, cümlədə, matn daxili də istəlməyi tapşırımlı, mənənən, yazılış və tələfuzün düzənliliklərinin qorunmasına diqqət yetirilməlidir. Çatın sözlərin nitqdə mühümələnməsi üçün dörslikdək, olavaş tərəfdəki dil materiallarından, mətnlərdən, sinonimlərdən, antonimlərdən, frazeoloji vahidlərdən, zərb-məsəllərdən, atalar sözlərindən, tapmacalardan faydalanaq məməkündür.

Orfoqrafiya və orfoepiya üzrə aparılan işlərin sinifdən-xaric möşğələlərda da davam etdirilməsi tövsiyə olunur. Seçilmiş çatın söz, homçının onuna əlaqəli tematik qrup (ağaclar, təravozlar, heyvanlar, quşlar, təbiət hadisələri) şagirdlərin diqqətini çəkən çalışmalara vasitəsi həsiflədə möhkəmləndirilə bilər. Sözün leksik qrupu üzrə iş də faydalıdır. Belə möşğələlərin təşkil zəmaneti müəllimin rəhbərliyi altında ki-

Orfoqrafik-orfoepik baxımından çatın sözlər üzrəndə işin şagirdlərin yazış bacarıqlarının inkişafında rolü

çikışlı məktəblilərin şəxsi lingvistik lügətçələrinin hazırlanması keyfiyyətli nöticənin oldu olunmasına zəmin yaradır.

Bütün burlarla yanaşı, şagirdlər orfoqrafiya və orfoepiya lügətlərindən istifadə etmək vərdişlərini aşlamaq lazımdır. "Orfoqrafiya-orfoepiya" lügəti onların stolüstü kitabına çevriləmidir (2).

Orfoqrafiya və orfoepiya üzrə aparılan işlərin təşkil zəmaneti aşağıdakı məqamlara diqqət yəndənilməsi zoruridır:

1) Kiçikyاشlı məktəblilərin lügətdən istifadə alqoritmini öyrətmək;

2) Lügət vasitəsi ibtidai sinif şagirdlərinin söz bazasını zənginləşdirmək;

3) Şagirdlərə sözün mənasını izah etmək, məzmununu müəyyənəldirmək bacarığı qazandırmaq;

4) Məktəblilərlə birlikdə sözün məna çələrlərini ortaya çıxarmaq və antonim, omonim, eynikölülük münasibətlərinə aşradırmak;

5) Şagirdləri sözü təlkiflə, birləşmələrin tərkibində və cümlə daxilində işlətməyə həvaləndirmək;

6) Öyrənənlərə sözdən mütləqi şəkildə istifadə etmək bacarığı formalasdırmaq.

Deməli, haqqında danışılan prosesin şox-mərhələli, vahid mexanizm kimi nəzərdən keçir-

dikdə aydın görmək olar ki, çatın sözlər üzrəndə orfoqrafik-orfoepik işin aparılması şagirdlərin yalnız söz bazasını daşıqlaşdırmaq, aktivlaşdırmaq, genişləndirmək xarakteri daşımur, ham da işin bacarıqlarının inkişafında, doğma dilimiz gözəlliklərini anlamaqda əzəvdiləməz rol oynayır.

Problemin aktuallığı. Orfoqrafik-orfoepik baxımından çatın sözlər üzrəndə işin ibtidai sinif şagirdlərinin yazış bacarıqlarının inkişafında rolun müəyyənləndirilməsi, kiçikyاشlılar lügət ehtiyatının yeni kəlmələr hesabına genişləndirilməsi və artırmış yollar ilə bağlı ölkəməzə tutarlı arasdırımlar minimal sayı olduğundan tədqiqat işi həzərdə aktuallıq daşıyır.

Problemin elmi yeniliyi. Məqalədə ibtidai sinif şagirdlərinin yazış bacarıqlarının formalasması xüsusiyyətləri və çatın sözlərin öyrədilməsində orfoqrafik-orfoepik işin əhəmiyyəti barədə geniş malumat verilir, prosesin somorali təşkilində zəmin yaranılları sistemləşdirilərək diqqətə catdırılır.

Problemin praktik əhəmiyyəti. Ibtidai siniflərin Azərbaycan dili dörsöründə məvzu ilə bağlı aparılan müşahidələr, təşkil edilən eksperimentlər, məktəb tacribəsinin təhlili, homçının elmi adəbiyyatın arasdırılmasında istiqamətdə müəyyən boşluqların olduğunu üzə çıxanır. Tədqiqat işi mövəud çatışmazlıqların aradan qaldırılmasına hesablandığından böyük praktik əhəmiyyətə malikdir.

Ədəbiyyat:

1. Abbasov İ.Ə. Yazı qaydalarımızın kitabı-müqəddəsi – orfoqrafiya lügəti. "Kaspı" qaz., 2017, 29 noyabr
2. Paşayev A. Azərbaycan dili və ədəbiyyatı tədrisinin bəzi problemləri: Metodik vəsait. Bakı: Hədəf nəşrləri, 2012.
3. Şiraliyev M.Ş., Məmmədov M.B. Azərbaycan dilinin orfoepiya səzliyi (lügəti). Bakı: Elm. 1983.
4. Hacıminoğlu N. Türkçenin karənkələ gəncləri. İstanbul: Türk Edebiyatı Vakfı Yayınları, 2011.
5. Özbay M., Melanioglu D. Türkçe eğitimində kelime hazinesinin önemi // Yüzüncü Yıl Üniversitesi Eğitim Fakultəti Dergisi, 2008, № 1
6. Vardar B. Açıklamalı Dilbilim Terimleri Sözlüğü. İstanbul: Multilingual Yabancı dil Yayınları, 2007.

E-mail: samiraqasanova@gmail.com

Rəyçi: ped.üfsl.dok., dos. A.X. Hacıyev
Redaksiyaya daxil olub: 23.11.2018.